



Azərbaycan və türkmən dillərində feli sıfətlərə dilçilərin nəzəri baxışları və feli sıfətlərin sintaksisdəki yeri

Aysel Veliyeva

AMEA Şərqşünaslıq İnstitutunun
kiçik elmi işçisi

Azərbaycan dilində felin təsriflənməyən formaları felin əsas xüsusiyyətlərini (təsdiq və inkarda işlənmək, təsirli və təsirsiz olmaq, növ bildirmək və s.) daşısalar da, felin təsriflənən formalarından fərqli olaraq, şəxsə və kəmiyyətə görə dəyişmir. Təsriflənən və təsriflənməyən fellərin digər bir fərqi isə təsriflənməyən fellərin ikinci bir nitq hissəsinin də (isim, sıfət,

zərf) xüsusiyyətlərini daşımasıdır. Məsdər həm felin, həm də ismin, feli sıfət həm felin, həm də sıfətin, feli bağlama isə həm felin, həm də zərfin xüsusiyyətlərini daşımaqdadır.

Məsdər feil kökünə və ya başlanğıc formasına *-maq* şəkilçisi artırmaqla düzəlir. Onu felə aid xüsusiyyətlərini qısaca qeyd edək: məna cəhətdən feillə eynidir (yazram söyü ilə yazmaq sözü arasında məna baxımından fərq yoxdur), təsdiq və inkarda olur (yazmaq-yazmamaq), növ kateqoriyasına malikdir (gülmək-gülüşmək), təsirli və təsirsiz ola bilir (almaq, getmək),

ətrafına söz toplaya bilir (getmək, məktəbə getmək). İsmə aid xüsusiyyətlərinə gəlincə: isim kimi halanır (oxumaq-oxumağın), mənsubiyət şəkilçisi qəbul edir (oxumağım, oxumağınız), cümləniin mübtədası, tamamlığı və ismi xəbəri olur (Oxumaq faydalıdır / Oxumağı çox sevirm / Faydalı olan oxumaqdır), qoşmalarla işlənə bilir (oxumaq üçün).

Feli bağlamanın felə aid xüsusiyyətlərini qeyd edək: felin leksik mənasını dəyişmir, çünkü şəkilçiləri qrammatik şəkilçilərdir (*-ib*, *-araq*, *-madan*, *-a-a*, *-anda*, *-dıqda*,

-arkən, -diqca, -inca, -ar-maz), təsdiq və inkarda olur (oxuduqda-oxumadıqdə), təsirli və təsirsiz olur (yazaraq-baxaraq), fəlin qrammatik mənə növlərində ola bilir (yazılıb, yazdırıllarkən), ətrafına söz toplayıb tərkib yaradır (onlar evdən çıxanda – nə zaman?). zərfə aid xüsusiyyətlərinə gəlinəcə: hərəkətin tərzini, zamanını, səbəbini bildirir, zərfin suallarına cavab verir (niyə? nə zaman?), əlaqəyə girdiyi sözlərlə birgə zərflik olur.

Feli sıfat şəkilçiləri qrammatik şəkilçi hesab olunan (-an, -miş, -diq, -acaq, -ası, -məli), həm fəlin, həm də sıfatın xüsusiyyətlərini daşıyan təsriflənməyən feil formasıdır. Felə aid xüsusiyyətləri bunlardır: zaman mənəsi bildirir, təsdiq və inkarda işlənir (oxuyan-oxumayan), təsirli və təsirsiz ola bilir (oxuyan, gedən), fəlin qrammatik mənə növlərində işlənə bilir (yazan, yazılın).

Azərbaycan dilində feli sıfat haqqında ilk məlumat verən böyük türkoloq, professor Mirzə Kazım bəy olmuşdur. O feli sıfəti feil kategoriyasına aid etmişdir. Feli sıfəti “причастия” adlandırmış, onun hal, hərəkət və keyfiyyət bildirdiyini göstərmişdir.

Türkoloq Makarovun “Татарская грамматика Кавказского наречия” adlı əsərində feli sıfat feil bəhsində izah edilir. Müəllif feli sıfətin isim kimi də substantivləşərək hallana bilməsini qeyd edir. H.Mirzəyev qeyd edir ki, Makarovun feli sıfətlər haqqındaki məlumatı Kazım bəyə nisbətən daha səthi və müxtəsədir [1, s.224].

Türkoloq Nesrin Bayraktar “Türkçede fiilimsiler” adlı kitabda qeyd edir ki, feli sıfətlər məsdərlər kimi feildən əmələ gəlirlər. Öz şəkilçiləri mövcuddur və cümlədə bir sıfatın daşıdığı vəzifələri daşıyırlar. Sıfat kimi isimlərin əvvəlində işlənərək onları təyin edir. Eynən bir sıfat kimi ismin hal şəkilçilərini qəbul edə bilirlər. Sıfətlərdəki isimləşmə prosesi feli sıfətlərdə də baş verir. Bu zaman feli sıfətin təyin etdiyi isim düşür və bu ismə

artırılmış mənsubiyət şəkilçisi, hal şəkilçisi kimi şəkilçilər feli sıfatə artırılır. Feli sıfətlər zaman mənası daşımaqlarına görə digər təsriflənməyən formalardan fərqlənirlər [2, səh.44].

Zeynep Korkmazın qeyd etdiyi üzərə adından da başa düşüldüyü kimi sıfat kimi işlənən feil şəkilləri feli sıfətlərdir. Məsələn: umulmadık taş, ödenecek borç. Zeynep Korkmaz feli sıfətləri sıfat-fil olaraq adlandırmış və bunların həm feil, hem sıfat olmaq xüsusiyyətini çox konkret və gözəl ifədə etmişdir: “Sıfat-filler bir yanları ile sıfat, bir yanları ile fiildirler. Fiil özellikleri dəyişsəlikdə kendilerinde var olan hareket ve zaman kavramlarına ad olundukları sıfata aktararak varlık ve nesneleri hareket, zaman gösterme özellikləri ile geçici olaraq vasifləndirirlər” [3, səh.909].

A.Tahirov -an şəkilçili feli sıfətlərin indiki, indiki-keçmiş zamanda olduğunu qeyd edən dilçilərdən fərqli olaraq onların fikrini inkar etmiş və bu cür feli sıfətlərin keçmiş zamanda olduğunu müdafiə etmişdir. Digər dilçilərdən fərqli olaraq müəllif müasir dilimizdə işlənən -(y)ası, -(y)əsi feli sıfat şəkilçisi haqqında danışmış, -acaq ilə birgə onu da gələcək zaman mənalı feli sıfətlərə daxil etmişdir. Onun fikrincə -ası və -əsi şəkilçili feli sıfətlər hallanır. A.Tahirovun əsərində göstərilir ki, feli sıfətlərə -çı şəkilçisi artırmaqla (yazıcı) indiki zaman ifadə edən feli sıfətlər düzəlir. Bu fikirlə razılaşmaq mənim üçün bir qədər çətindir. Çünkü -çı şəkilçisi isim düzəldən şəkilçidir və məhsuldardır. Məsələn, qeyd edilən yazıçı sözü feli sıfat hesab oluna bilməz, bu söz yalnız düzəltmə isim kimi qəbul oluna bilər.

M.Hüseynzadə “Müasir Azərbaycan dili” kitabında feli sıfatın uzun müddət “ismi fail”, “ismi məful” termini ilə işlənməsini, feil kimi zaman, növ və inkarlıq bildirməsini, onu əmələ gətirən şəkilçilərin bir-birindən fərqli xüsusiyyətlərə malik olmasını, hətta bir qisminin başqa vəzifələr də daşımاسını qeyd

edir. Müəllifin fikrincə feli sıfətlər bütün türk dillərinə, eləcə də Azərbaycan dilinə məxsus sıfətlərdir.

1954-cü ildə çap olunan “Rus və Azərbaycan dilinin müqayisəli qrammatikası” kitabında feli sıfat haqqında məlumat verən S.A.İbrahimov bir il sonra yazdığı “Azərbaycan və rus dillərində feli sıfat” adlı məqaləsində mövzunu izah edərək feli sıfətlərin felə və sıfatə oxşar cəhətlərini qeyd edir. Müəllif feli sıfatə belə tərif verir: “Feli sıfat həm fəlin, həm də sıfətlərin xüsusiyyətlərinə malik olan sözlərə deyilir”. Əsərdə müəllif düzgün olaraq feil xüsusiyyətlərini özündə saxlayan sözləri feil bəhsinə, feil xüsusiyyətlərini itirən sözləri isə (feildən düzələn düzəltmə sıfətləri) sıfat bəhsinə daxil etməyin zəruriliyini qeyd edir. Bu təklif daha sonrakı müəlliflər tərəfindən də irəli sürülmüşdür. Həmçinin qeyd olunur ki, feildə *n* əmələ gələn düzəltmə sözlərin tamamilə sıfatə keçməsi üçün dörd şərt olmalıdır: növ, zaman, inkarlıq bildirməməli və isimləri hallandırmamalıdır.

Feli sıfətlər təyin olunan sözlə yanaşma əlaqəsi asasında birləşib zamana, şəxsə və kəmiyyətə görə təsriflənmir, növ, təsirlilik, inkarlıq şəkilçilərindən sonra gəlir. Fəlin leksik mənasını tam dəyişmir, ona görə də formadızəldici şəkilçilər qrupuna daxil olur: cümlənin isimlə və isimləşən sözlə ifadə olunan üzvünün təyini kimi çıxış edir: bütün bu sıfətlər kimi çox asanlıqla isimləşir və cümlənin müxtəlif üzvü vəzifəsində işlənir.

Narazı olanları (müəyyən vətəsiz tamamlıq) bir-bir güllədilər.

Rahatlıqla mühakime edən insanlar qarşısındakını heç tanımayanlardır. (ismi xəbər)

A.Əbilov məqalələrinin birində yazır: “Ancaq feillik xüsusiyyətini saxlayan feli sıfətlər (yazan, oxuyan) tərkib yarada bilər”. Feli sıfətlər təyin olunan sözlə yanaşma əlaqəsi əsasında birləşir, zamana, şəxsə və kəmiyyətə görə təsriflənmir, cümlənin isim və isimləşən üzvünün təyini kimi çıxış edir.



Feli sıfırları təyin olaraq sintaksisin ismi birləşmələr bəhsində görə bilərik. Birinci tərəfi feli sıfırla də qurula bilən bu ismi birləşmələr cümlədə işləndikdə birinci (asılı) tərəfi təyin, ikinci (əsas) tərəfi isə hər hansı bir cümlə üzvü vəzifəsində çıxış edir: Çalışan gənclər gələcəyimizin təminatçılarıdır. Bu digər türk dillərindən, xüsusilə də türk dilindən fərqli bir xüsusiyyətdir. Çünkü Azərbaycan dilində birinci növ təyini söz birləşməsinin tərəfləri ayrılıqda cümlə üzvü olursa və feli sıfat təyin vəzifəsində işlənirsə, türk dilində “sifat tamlaması” olaraq adlanan bu birləşmələr ayrılmır və ikinci tərəfin hənsi cümlə üzvü olmasına bağlı olaraq bütövlükdə o cümlə üzvü vəzifəsində işlənir. Məsələn: “Çalışan gençlər geleceyimizin yatırımıdır” cümləsindəki “çalışan gençlər” birləşməsi türk dilində bütöv olaraq mübtəda vəzifəsində çıxış etmiş olur.

Feli sıfat təyindən başqa isimləşərək cümlədə mübtəda, tamamlıq və xəbər vəzifəsində də işlənə bilər:

Lazımından artıq düşünənlər (mübtəda) öz psixoloji sağlamlıqlarını təhlükəyə atmış olurlar.

Günümüzdə Türkmenistan türkləri üçün istifadə olunan “Türkmən” sözünü ilk dəfə işlədən Kaşgarlı Mahmuddur. Bu sözün etimologiyası üzərində fərqli fikirlər irəli sürülsə də, Jan Deninin irəli sürdüyü təklif qəbul olunmuşdur. Yəni türkmən sözü türk+men – qatı türk, saf qan türk, sərf türk mənasındadır. Digər türk boyları kimi uzun illər köçküñ bir həyat yaşayan türkmənlər oğuz qrupuna mənsub türk boylarındandır.

Türkmən türkcəsi ilə bağlı ilk məlumatlara bəzi şərqşünasların 19-cu əsrəki tədqiqatlarında rast gəlinir. Oktyabr inqilabından sonrağı illərdə S. Ağabekov, A. Aliyev və İ. Belyayev kimi alımlər tərəfindən türkmən dili ilə bağlı kitablar hazırlanmışdır. Lakin bunlar müasir tədqiqatçılara işq tutacaq məhiyyətdə olmayıb, sadəcə tarixi əhəmiyyət daşıyır. Bu mövzudakı ilk önəmli əsərlər 1920-ci illərin

sonlarına doğru çap olunmuşdur. M.Geldiyevlə G.Alparov türkmən dilinin qrammatikası ilə bağlı bir kitab nəşr etdirirlər. A.P.Potseluyevski türkmən dilini öyrədən bələdçi kitab yayılmışdır. Bu üç əsərin nəşr olunma tarixi 1929-cu ildir.

1930-cu illərdə xüsusilə türkmən dili və ədəbiyyatı ilə bağlı dərs kitablarının nəşr olunmasına başlanılmışdır. 1948-ci ildən sonra sovet dilçilərinin nəzarətli türkmən dili üzərində doktorluq işləri başlanılmışdır. Doktorluq işi yazmağa başlayan ilk türkmən dilçiləri P.Azimov, M.N.Hidirov və Z.B.Muhamedovadır. daha sonrakı illərdə türkmən dilçiləri və ədəbiyyatçıları yetişməyə başlamış və araşdırımlar dərinlik qazanmışdır. Bir tərəfdən türkmən dili qrammatikası ilə bağlı əsərlər nəşr olunmuş, bir tərəfdən də ədəbi əsərlər üzərində tədqiqatlar aparılmışdır. Türkmenlər 1828-ci ilə qədər ərəb, 1828-40-ci illər arasında latın, 1940-ci ildən sonra kiril əlifbasından istifadə etmişlər. 1993-cü il 12 aprelədə Türkmenistan məclisi latın əlifbasını əsas götürən yeni türkmən əlifbasına keçmişdir.

Türkmən dilinin söz xəzinəsini türk mənşəli sözlərdən başqa ərəb, fars və rus mənşəli sözlər təşkil edir. Türkmen dili heca uzunluqlarını ən yaxşı mühafizə edən dildir və əsasən sözün ilk hecalarında olur.

Daha əvvəl də qeyd etdiyimiz kimi feli sıfırlar bir çox türk dilində mühüm yer tutur. Xüsusən Azərbaycan, türk və türkmən dillərində daha çox işlənir, qaqauz dilində isə nisbətən məhduddur. Türkmen dilində feli sıfırlar -an, -en, -yan, -yen, -jak, -jek, -ar, -er, -madık, -medik, -dik, -mayan, -meyen, -majak, -mejek, -maz, -mez şəkilçiləri ilə düzəlir. Azərbaycan dili üçün çox spesifik olan -mış feli sıfat şəkilçisi türkmən dilində arxaik şəkilçi hesab olunur və yalnız bir-iki sözdə qalmışdır. Bu şəkilçilər daha çox subyektiv forma yaradaraq isim kimi sabitləşən sözlər yaratmağa xidmət edir.

Türkmən dilində məsədlər

ayrıca kateqoriya kimi mövcud deyildir. Bu cür sözlər feldən feil düzəldən şəkilçilərlə düzələrək Azərbaycan və türk dilinin məsələri kimi tərcümə olunur. Məsələn:

-ala/-ele: basala (çeynəmək), çəkele (çəkişdirmək).

-ar/-er: çıkar (çıxarmaq), qaytar (geri çevirmək).

-dar/-der: döönder (döndürmək).

-dır/dir, dur/dür: bildir (bildirmək), damdır (damlatmaq).

-ır/-ir/-ur/ür: bitir (bitirmək), gaçır (qaçırməq).

-l: görül (görülmək), tapıl (tapılmaq).

-ma/-me: açma (açmamaq), goorama (qorumamaq).

Professor Mehmet Kara “Türkmen Türkçesi Grameri” adlı kitabında bu növləri bele qeyd edir. Türkmen dilində feli sıfırlar təyin etdikləri isimlərin hərəkət xüsusiyyətlərini göstərir. Bu xüsusiyyətlər zamana bağlı olaraq meydana gəldiyi üçün fərqli feli sıfat növləri mövcuddur [4, səh.98].

1. Keçmiş zaman feli sıfatı.

Keçmiş zaman feli sıfırları səhbət əsnasında bir az öncə baş verən və hər hansı bir varlığı təyin edən hərəkəti ifadə edirlər. Azərbaycan dilində indiki zaman mənalı feli sıfat şəkilçisi olaraq qəbul edilən -an, -ən şəkilçisi türkmən dilində keçmiş mənalı feli sıfat şəkilçisi hesab olunur. Bunların təsdiq forması feil kökünə -an, -ən şəkilçisinin artırılması ilə düzəlir: aağlaan çaağa (ağlayan uşaq), gülen ayaal (gülən qadın). İnkər forması isə -madık, -medik şəkilçisi ilə düzəlir: aydınmadık söz (söylənməmiş söz), gözü doymadık aadəm (gözü doymayan adam).

-an, -en türkmən dilində çox işlənən şəkilcidir. Bu şəkilçi saitlə bitən bir fələ artırıldığı zaman fəlin sonundakı sait şəkilçinin saiti ilə birləşərək uzanır: işlaan ayaal (işləyən qadın), suvsaan geçi (susayan keçi).

Keçmiş zaman feli sıfat şəkilçiləri ilə təyini söz birləşməsi qurulduğda mənsubiyyət şəkilçiləri təyin olunan ismin sonunda gəlir:

içen suvum (içdiğim su), içen suvun (içdiyin su), içen suvi (içdiyi su), okamadık kitaabım (oxumadığım kitab). Təyin olunan ismin sonu saitlə bitirsə, bu sait ismə 1-ci və 2-ci tek və cəminin şəkilçiləri artırıldığda uzanır: açan gapıum (açdiğim qapı), açan qapıuin (açdığın qapı), açmadık gapıumız (açmadığımız qapı), açmadık gapıunuz (açmadığınız qapı).

Keçmiş zaman feli sıfətləri əsasən müvəqqəti isimlər yaradırlar. Lakin bu şəkilçi ilə əmələ gələn qəlibləşmiş isimlər də vardır: doğan (qardaş), galkan (qalxan), gapan (tələ), öten (keçmiş).

2) İndiki zaman feli sıfəti.

İndiki zaman feli sıfətləri hal-hazırkı zamandan baş verən və hər hansı bir varlığı təyin edən hərəkəti ifadə edirlər. Bunların təsdiq forması feil kökünə *-yaan*, *-yeen* şəkilçisinin artırılması ilə düzəlir: oturyaan garrı (oturmaqdə olan yaşılı), gülyaan güz (gülməkdə olan qız). İñkar forması isə feli sıfət şəkilçisindən əvvəl *-ma*, *-me* inkarlıq şəkilçisi artırılaraq düzəlir: geplemeyeen çäga (danışmayan uşaq), uuklamayaan beebek (yatmayan körpə). *-yaan*, *-yeen* şəkilçisinin saiti hər zaman uzundur. Bu şəkilçi turkmən dilində keçmiş zaman feli sıfət şəkilçisi qədər çox işlənmir.

İndiki zaman feli sıfət şəkilçisi qəbul etmiş sözlərlə təyini söz birləşməsi qurulduğda mənsubiyyət şəkilçiləri təyin olunan ismin sonunda gəlir: gidyaan yerim (getməkdə olduğum yer), gidyaan yerin (getməkdə olduğun yer), gidyaan yeri (getməkdə olduğu yer). İsmən sonu saitlə bitirsə bu sait, ismə 1-ci və 2-ci şəxsin tek və cəm mənsubiyyət şəkilçiləri artırıldığda uzanır: geçyaan cülğaam (keçməkdə olduğum vadı), geçyaan cülğaan (keçməkdə olduğun vadı).

1) Geniş zaman feli sıfəti.

Turkmən dilində bir az seyrək istifadə olunan bu feli sıfətlər, geniş, yəni ümumi bir zaman içinde hər hansı bir varlığı təyin edən hərəkəti ifadə edirlər. Əsasən təyin olunan varlığın qalıcı (qəlibləşmiş)

xüsusiyyətini yansıdırırlar. Təsdiq forması feil kökünə *-ar*, *-er* şəkilçiləri artırılaraq düzəlir: akar suv (axar su). İñkarında isə *-maz*, *-mez* şəkilçilərindən istifadə olunur: öcmez oot (sönməz od).

Geniş zaman feli sıfət şəkilçisi *-ar*, *-er* saitlə bitən file artırıldığı zaman feilin sonundakı sait, şəkilçinin saitiylə birləşərək uzun tələffüz olunur. Lakin buna uyğun nümunələr müasir turkmən dilində çox az işlənir: sooraar kişi (soruşaç qəşqən insan).

Geniş zaman feli sıfət şəkilçisi almış sözlərlə təyini söz birləşməsi qurulduğda mənsubiyyət şəkilçiləri təyin olunan ismin sonunda gəlir: güler yüzüm (gülər üzüm), güler yüzün (gülər üzün), güler yüzü (gülər üzü), güler yüzümüz (gülər üzüm), güler yüziniz (gülər üzünüz), güler yüzü (güler üzləri). Bu şəkilçi əsasən müvəqqəti isimlər yaratonda, düzəldiyi qalıcı isimlər də çoxdur: açar (açar), atbakar (at baxıcısı), başbozar (fəsat), günbatar (qərb), gündoğar (şərq).

2) Gələcək zaman feli sıfəti:

Turkmən dilində az işlənən gələcək zaman feli sıfətləri gələcəkdə baş verəcək və hər hansı bir varlığı təyin edən hərəkəti ifadə edirlər. Bunların təsdiq forması *-cak*, *-cek* şəkilçisi ilə düzəlir: yazılıcak kitap (yazılacaq kitab), iişlencek iiş (görüləcək iş).

İñkarı isə *-ma*, *-me* şəkilçilərinin gələcək zaman feli sıfət şəkilçisinin əvvəlinə artırılması ilə düzəlir.

lir: uuklamayacak çäga (yatmayaçaq uşaq), gelmecek hat (gəlməyəcək məktub).

Gələcək zaman feli sıfət şəkilçisi qəbul etmiş sözlərlə təyini söz birləşməsi qurulduğda mənsubiyyət şəkilçisi təyin olunan ismin əvvəlində gəlir: bercek pulum (verəcəyim pulum), bercek pulun (verəcəyin pulun), bercek pulı (verəcəyi pul), bercek pulımız (verəcəyimiz pul), bercek pulınız (verəcəyiniz pul), bercek pulı (verəcəkləri pul).

Təyin olunan ismin sonu saitlə bitirsə, bu sait ismə 1-ci və 2-ci şəxsin tek və cəm mənsubiyyət şəkilçiləri artırıldığda uzun tələffüz olunur: dırmaşcak depaam (dırmaşacağım təpə), dırmaşcak depaan (dırmaşacağın təpə).

Gələcək zaman feli sıfət şəkilçisi də daha çox keçici (müvəqqəti) isimlər yaradır. Lakin qalıcı isimlər yaratmış olduğu nümunələr də vardır: gelcek (gələcək, istiqbal).

Ədəbiyyat:

1. H.Mirzəyev. Azərbaycan dilində feil. Bakı, 1986. 232s.
2. Nesrin Bayraktar. Türkçede Fiiliimsiler. Ankara, 2004. 397s.
3. Z.Korkmaz. Türkiye Türkçesi Grameri/Şekil Bilgisi. Ankara, 2009. 1224s.
4. Mehmet Kara. Türkmen Türkçesi Grameri. İstanbul, 2015. 232s.

Aysel Veliyeva

The theoretical views of linguists on the participles in Azerbaijani and Turkmen languages and place of participles in the syntax

Summary

The article provides general information about the verbals and discusses the conducted researches relating to participles in Azerbaijani and Turkmen languages. Particular attention has been given to the place of participles in syntax, as well as the position of participles in a sentence and their relations with the members of a sentence have been the center of attention. The most significant difference between other Turkish languages and Azerbaijani is that, in Azerbaijani the sentences which include participles are being regarded as simple sentences; however, in other Turkish languages those are being considered as compound sentences.